



Əbülfət MƏDƏTOĞLU  
abulfatm@box.az

# ÖZÜMDƏN ÖZÜMƏ

## Məni tanıyanlar oxumaya da bilər

Hərdən fikirləşirəm yaxşı ki, ya-  
zıb-pozmağı, arada bir uydurmağı  
bacarıram. Yoxsa, bu dünyadan heç  
baş aćmazdım. Və bir də yaxşı ki,  
bu günlərdən nə qədər baş açdığını  
bir özüm bilirom, bir də Allahım...  
Və bir də Allahımın bildiyi həmin o  
sirrimi mən də hərdənbir namərdlik  
edib dədəmin qulağına piçildiyar-  
ram. Və beləcə iki nəfərin bildiyi ar-  
tılıq sər olmaqdan canını qurtarır...

Söz adamlarının bir uydurması var.  
Məndən heç kim incəsin. Ola bilsin  
ki, həqiqətən də kimlərinə ilham pə-  
rilləri var. Amma mən də az-çox söz-  
dən anlayışım olduğu üçün fərdi, əla-  
hiddə hansısa bir ilham pərisinin oldu-  
ğunu nə düşünmüşəm, nə görmüşəm,  
nə də onu mənə göstəren olub. Hər  
anının özündə bir piçilti, hər anının  
özündə bir gözəllik, hər anının özündə  
bir kədər, nisgil, qayğı, dərd və digər  
əllə toxunmaq mümkün olmayan zərif  
duyğuların yaşandığı həmin o anın  
özü mənim üçün bir ilham çeşməsinə,  
ilham pərisinə çevrilir. Ona görə də:

Görüşdük...  
gözlərimiz salamlaşdı...  
qısaca hal-xoş etdik...  
sözlərimiz salamlaşdı...  
sonra...  
yanaşı addım atdıq...  
izlərimiz salamlaşdı...  
bir də...

- bax, bu duyğular bilmirəm ilham  
pərisinə xidmət edir, yoxsa Allahın  
vergisidir. Amma onu bilirom ki, özü  
də yüzə-yüz əminəm ki, bu nə ilahi bir  
piçiltidi, nə qarşısından ölüb keçən hər  
hansısa bir gözəlin naz-qəmzəsi və  
yaxud da qaş-qabaq tökməsi... istər  
təbəssümlə, istər əsəblə bir qıygacı  
göz atması ilə... Amma bütün bunlar  
şəirə çevrilib ruha oxşaya bilər. Və ya-  
xud qayadan qopan bir çinqı, sınmış  
ağac budağından daman bir damcı  
"göz yaşı"... Əslində bu da elə həmin  
o ilham pərisidi. Öz siğalıyla, öz yara-  
şığıyla, öz duruşu, öz baxışıyla.

Bütün bunları sözləşisi demirəm.  
Şairlərə, ümumiyyətlə, söz və mənə-  
viyyat adamına nədənsə bir az qəribə  
baxırlar. Lap çıpaq desəm, onları Don  
Juan sayanlar da var, gözellik əsiri he-  
sab edənlər də, hələ bakılılar bərlə-  
rində demiş, alayı cür düşünenlər də  
var. Olsun. Müəyyən mənada fərq et-  
məz. Düşünüb münasibət bildirmek  
hər kəsin öz əlindədir. Elə mən özüm  
də ürəyimlə tək qalandan deyirəm:

Ürək  
yumruq boyda  
daş tək  
asılıb sinəmdən...  
həyatım  
cəhənnəmə dönübü -  
ürəyimin  
gərəksiz olduğunu  
biləndən...

Bu da öz yerində. Gələk indi sev-  
gi məsələsinə. Burda da bir qəribəlik  
var. Kimi orta məktəbin 3-cü sinfində  
sevib, kimi ali məktəbin son kursunda,  
kimi əsgərlikdə, kimi metroda, kimi  
marşrutda, kimi də lap elə neşriyyatın  
özündə və s. və ilaxır. Əsas odur ki,  
sevib və bu gün də sevir. Ancaq bura-  
da bir məqam var. Kimdən soruştursan  
dərhal dərin bir xəyalala dalıb filosof  
görkəmi alır və ilk məhəbbətini xatırla-  
yır. İstər ona qovuşsun, istər yox. O  
görkəmi kənardan müşahidə edəndə  
adamı həm gülmək tutur, həm də elə  
bil içində nə isə qırılır. Şəxsən mən bu  
mənzərəni seyr etdiyim anlarda son  
dərəcə fağırlaşırıam, yaxıq oluram.  
Sevgiye də yazığım gelir. Adamların  
əzab çəkməsi mənə üzür. Başa düşə  
bilmirəm, bu ilk sevgi deyilən niyə in-  
sanlara mübarizlik, döyüşkənlik, ona  
qovuşmaq əzmi bəxş eləməyib, amma  
sıkıntı getirib, üzüntü gətirib, fağırlıq,  
yetimlik, ürək ağrısı, daha nələr, nələr  
bəxş edibdir. Anlaya bilmirəm ki, Məc-  
nun sevgisini, Leyli məhəbbətini niyə  
göz yaşı sayırlar. Bu günümüzün Mə-  
həbbətini niyə ancaq ölümlə, ayrıılıqla,  
göz yaşıyla müşayisə edib bərabər tu-  
turlar. Axı, əsl həqiqət tamam başqa-  
dır.

Füzuli Məcnun məhəbbətiyle böyük  
bir ədəbiyyat, böyük bir məktəb yarat-  
dı - Sevgi məktəbi. O məktəbdə oxu-  
maq, o məktəbdən keçmək düzümlü  
olmaq deməkdir, sona qədər sədaqət  
nümayiş etdirməkdir. Amma bizlər bu-  
nun əksinə ilk məhəbbətin acı xatire-  
sini, göz yaşını ele qabardırıq, solmuş  
məktubları başımızın üstündə elə dal-  
ğalandırıraq ki, elə bil hansısa bir qəh-  
rəmanlıq etmişik. Düşünmürük ki, or-  
tada bir ürək sınbı, qürür ayaq altında  
qalıb, tale alt-üst olub. Kimlərinə Al-  
lahdan gələn haqqı gülünc yerinə cev-  
rilib...

... Darıxdım  
və yiğdim nömrəni  
telefonun  
şəbəkə xidməti  
xaricindədir...  
bəs özün hardasan?

- bu sual bəlkə heç cavab tələb et-  
mir. Çünkü bir az havadan asılı qalıb.  
Söhbət birinci, sonuncu sevgidən get-  
mir. Və ümumiyyətlə, sevgi birinci və  
sonuncu olmur. Sevgi böyük yazılır və  
insanı ifade edən də elə Sevgidir. Gə-  
lir və səninlə birlikdə yaşayır, xeyir-  
dən, şərdən, ağrıdan, acıdan - bir söz-  
lə, sənin keçdiyin hər bir məqamdan,  
hər bir andan o da səninlə birlikdə ke-  
çir, yaşa dolur və səninlə də ruhuna  
qoşulub mələklərin hüzuruna təşrif  
aparıb...

Bəlkə də burda bir anlıq dayanmaq  
yerinə düşərdi. Ona görə ki, kimlərə

etiraz edə bilərlər. Əvvəlcədən hiss  
eleyirəm bu etirazı, amma kimliyindən  
asılı olmayıaraq, hətta əstəğfürullah,  
Qurandan don geyinsələr də, mən  
Sevginin ilk, son olduğunu heç vaxt  
qəbul etməmişəm və etmirəm də.  
Sevgi - əvvəldə dediyim kimi mənim  
üçün bütöv, tam bir ömürdür. Qoca bir  
Çinar, nəhəng bir Palid ağacıdır. Öz  
qol-budağıyla. Pöhre verir, zamanla  
vuruşur, özü də yaşayır. Və ən vacibi  
odur ki, mənim üçün Sevgi insanı Al-  
lahla, mələklərlə danışdırın göze gör-  
rünməyən, amma hər bir hüceyrəsi  
yerində olan bir varlıqdır. Mən ona sə-  
də edirəm.

... Bilmirəm düyanın  
hansi üzüydü...  
qalmışdım ortada...  
başımın üstündə  
səma yox idi,  
ayağımın altında  
torpaq...  
nə quş səsi eşidilirdi,  
nə yağış səsi,  
nə də yarpaq...  
bilmirəm  
düyanın o üzünə  
necə gəlib  
çıxmışdı səsin?!  
indi ki, yolun bilirsən  
hərdən dəyiş -  
baş daşının  
qibləsin!  
dalğalar qarışmasın...

Bu misraları piçildayanda, daha  
sonra kağıza köçürəndə içimdən bir  
hiss də gəlib keçdi, onu da demək is-  
təyirəm. Belə ki, mənə görə duyğusal-  
lıq həm də hardasa sevgiyle, məhəbbətə  
də bağlılıq. Bunu bilmək, görmək  
üçün alım olmağa ehtiyac yoxdur. Sa-  
dəcə, bir anlıq düşünmək, diqqət yetir-  
mək lazımdı. Onda mənimle razıla-  
şaçaqsınız. Görəcəksiniz ki, vücudunda  
sevgi, məhəbbət daşıyan hər bir Allah  
bəndəsi təkcə sevdiyinə deyil, həm də  
onun çevrəsinə diqqətli, sayqılı olur.  
Sevdiyinin və onun çevrəsinin hər bir  
halını o da öz içindən keçirir, o da ya-  
şayır. Deməli bax, burdan qaynaqlanır  
o duyqusallıq...

Hə, bütün hallarda insan fərd doğu-  
lub, fərd olduğu üçün də sevgisi də  
fərdi olur. Deməli, yer üzündəki insan-  
ların sayı qədər sevgilər var. İnsanlar-  
ın bənzərliyi sevgilərin də bənzərliyi-  
dir. Doğrudur, bəzən bu bənzərliklər  
kimlərə tərəfindən yamsılamaya da  
çevrilə bilir, yəni kimsə özünü Məcnun  
sifətinə salır, kimsə də Sənan. Hətta  
Kərəm olanlar da var. Bu məşuqlar  
başında yazmırıam. Aşıqlərin cəfəsi elə  
məşuqların da təqdimatıdır. Elə bilmə-  
yin ki, Leylinin və yaxud özünü Arpa  
çayına atan Saranın və yaxud digər

xanım məşuqlar barəsində bilgim yox-  
dur, xeyr. Sadəcə Leyli ilə Məcnun  
mənim üçün bütövlükdü. Onlar bir-bi-  
rinin içindədir, bir-birini tamamlayırlar.  
Və dünyaya yarını tamamlamaq üçün,  
yar olmaq üçün gəliblər və bunu ruhən  
tamamlayıblar. Deməli, mən də öz ya-  
rımı, yaxud da sən öz yarını tamamla-  
maq üçün Allahın dünyaya gönderdiyi  
sevgi təmsilçisi, sevgi daşıycisisan.  
Ona görə də boyuna biçilən, boyuna  
düşən yüksək qaca bilməzsən. Məhz  
bu hissələrin diktəsiylə xəyalən sənə  
üz-üzə dayanıb, sənə bu misraları  
oxuyuram.

Sənə  
görə mən  
bir ömürlük  
məsafədəyəm  
səndən...  
mənə  
görə sən  
həmin məsafəni  
çoxdan  
ötüb keçmisən  
birlikdə  
mənnən...  
görəsən  
bizi tamamlayan  
başqa bir kimse  
varmı  
bu dünyada  
səndən  
məndən?!

Bəli, bunlar heç də elə-bələ misra-  
lar deyil. Əslində özümə özümə bax-  
ışının bir bucaq altındı. O, elə bir buca-  
ğın altındı ki, onu ancaq məni özün kim  
duysan görə bilərsən. Duymaq üçün  
isə ürəyində qor olmalıdır. Elə bir qor  
ki, o, misralara mayaqlı olsun və piçil-  
dasın.

Masamın üstündə solmuş bir yarpaq  
Sarısı üzümə, gözümə düşür...  
Dibçək həyatından bezib qoparaq  
Ayrılır, nəfəsi sözümə düşür.

Hər gün görüşdürüyüm, hər gün gördüyüüm  
Ürəklə başına dönüb - döndüyüüm  
Tumurcuq vədəsi şeirə hördüyüüm  
O yarpaq damla tək üzümə düşür.

Seyr etdim doymadan yaşıl çağını  
Həvəslə oxşadım hər budığını...  
Dünən bəzəyirdi iş otağımı -  
Bu gün xəzan olub izimə düşür!..

Bütün bunlar da elə əvvəldə piçilda-  
dıqlarımın başqa bir notu idi. Axı, hər  
notun öz mahnisi olur. Bu misralar da  
həmin notların sahibləri üçündü.

Son olaraq mən bütün sevənlərə  
və sevilənlərə BİRİNCİ və SONUNCU  
sevgi, məhəbbət yox, bütöv məhəbbət  
arzu edirəm, hər kəsi yaşamağa,  
sevməyə çağırın MƏHƏBBƏT!!!